

1990-ci il 20 YANVAR facisi:

AZƏRBAYCAN MİLLİ-AZADLIQ HƏRƏKATI TARİXİNDE YENİ MƏRHƏLƏ

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 1990-ci ilin 20 Yanvarında bu iki məqam üst-üstə düşdü, Azərbaycan xalqı yenidən sinağa çəkildi. Lakin bu sinaq nə birinci, nə də axırıncı oldu.

Azərbaycan xalqı ötən əsrin 20-30-cu illərində də, müharibə dövründə də, 60-70-ci illərdə də milli mücadiləni davam etdirmiş, bu yolda torpaq da itmiş, şəhid də vermişdir. Sınaq yoluna, azadlıq mücadiləsinə qısa nezər salsaq min bir hiylə və məkrələ Azərbaycan torpaqlarını işğal edənlər XX əsrin sonlarında fəallasdılar, yaranmış vəziyyətdən yararlanmaq isteyərək qondarma Qarabağ problemini ortaya atdırılar. Sovetlər ölkəsinin digər regionlarından ferqli olaraq, Qarabağda baş veren hadisələr Moskvanın diqqət mərkəzində saxlanıldı. Burada yaşayış 140 min nəfər erməninin "sosial-iqtisadi və mədəni geriliyi" demək olar ki, hər gün mərkəzi mətbuatda işıqlandırıldı. Bununla da, Azərbaycan SSR-in daxili işi ittifaq əhəmiyyətli işə çevrildi. Moskvanın ilk günlərdən erməniləri himayə etməsi yaranmış problemi daha da kəskinləşdirirdi. Dağılıq Qarabağda hadisələrin açıq şəkildə Ermənistən tərəfindən müdafiə edilməsi, burada Azərbaycan əhalisine və hökumətinə qarşı keçirilən tədbirlərin bilavasitə İrəvan tərəfindən idarə edilməsi hadisələrə daha qorxulu istiqamət verirdi. Azərbaycanın partiya və dövlət orqanları isə Moskvanın təsirişləri baş veren hadisələri gizlədir, bunu sadəcə olaraq bir qrup erməni ekstremistlərinin xuliquanlıq hərəkəti

kimi qələmə verirdilər. Neticədə Dağlıq Qarabağda baş verən hadisələrin xalqdan gizlədilməsi Azərbaycan hökumətinin mövqelərini zəiflətdi, baş verən hadisələr qarşısında Azərbaycanın geri çəkilməsinə səbəb oldu. Azərbaycanın müdafiə mövqeyində durması, hadisələrin Mərkəz tərəfindən dayandırılacağına ümidi bəslənilməsi erməni daşnaklarının "Krunq" təşkilatını daha fəal hərəkət etməyə vadar etdi, onların azığın hərə-ketlərinə imkan yaratdı. Anti-Azərbaycan ruhu "Krunq" erməni ekstremist təşkilatı SSRİ-də və xaricdəki erməni təşkilatlarının himayəsindən istifadə edərək "55-lər komitəsi" adlanan orqanın göstərişləri əsasında Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etməyə davam etdi. 1988-ci ilin əvvəllerinde "Qarabağ komitəsi"nin hazırlanmış plana görə İttifaq Dövləti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsindən imtina etdiyi halda, Qa-

dürlümləndən imtina etdiyi halda Qarağabş ermeniləri SSRİ-nin tərkibindən çıxmış, bundan sonra Ermenistanın tərkibində olmaq şərtiyle yeniden SSRİ tətbiqəsinə daxil olmaq haqqında xahişlə SSRİ Ali Sovetinə müraciət etməli idilər. Bu variantın da baş tutmadığı halda digər avanturist varianta görə Dağılıq Qarağabş Muxtar Vilayəti SSRİ Konstitusiyasına görə öz müqəddarati-ni müstəqil həll etmek hüququna malik olmadığı üçün Ermenistan SSRİ

Dağılıq Qarabağın tərkibinə daxil olduğunu bəyan etməli, paytaxt Stepanakert olacaq Artsax Erməni Respublikası təşkil olunmalı idi. Göründüyü kimi, planın müelliflərinin variantları SSRİ hökumətində rəhbər mövqə tutan din-daşlarının köməyi ilə hazırlanmış və Azərbaycandan ərazi iddialarına əsaslanırı.

Əlbette, həmin dövrde Dağlıq Qarabağda müəyyən qüvvələr vardı ki, onlar vilayətin Azərbaycandan ayrılmاسının arzuolunmaz nəticələr verəcəyini başa düşürdülər. Ancaq Komunist partiyası öz nüfuzunu itirmək yolunda olduğandan, onun hadisələri yumşaltmaq səyi heç bir nəticə vermirdi. Bölgedə hadisələrin gedişinə "Krunk" və "Qarabağ komitələri" nəzarət edirdilər. Nəticədə 1988-ci il yanvarın 25-də Ermənistanda yaşayışan azərbaycanlıların ilk qrupu doğma yerdərindən qovuldular, fevralın 18-də və 23-də Azərbaycana gelən diderginlərin sayı 4.000 nəfərə çatdı. Azərbay-



canlıların yaşadıkları kendlere silahlı hücumlar təşkil edilir, Moskva isə əhalinin əmlakının talan olunmasına susurdu.

Fevralın 19-da DQMV Ali Soveti-nin sessiyasının keçirilmesi, vilayetin statusuna baxılması haqqında SSRİ Ali Sovetinə müraciət qəbul edilməsi çə-ğirişləri altında anti-Azərbaycan mitinqi keçirildi. Buna cavab olaraq Bakıda da antierməni ruhlu mitinqlər təşkil olundu. Stepanakertdəki mitinqlərinin sehəri-güñi-fevralın 20-də DQMV-nin Ali Sovetinin sessiyasında vilayətin statusuna baxılması barədə SSRİ Ali Sovetinə müraciət qəbul olundu. 1988-ci il fevralın 22-də Xankendində keçirilən partiya feallarının yığıncağında bu fikir bir daha səsləndirildi. Ermənilər Azərbaycanda qarışqlıq ya- ratmaq, xalqın milli-mənəvi dəyərləri ni təhqir etmək məqsədilə fevralın 21-də İrevanda tarixən fealiyyət göstəren məscidi təhqir etdirildər. Fevralın 22-de azərbaycanlılarla əsgeranlı ermənilər arasında sünii toqquşma təşkil olundu və 2 azərbaycanlı qatla yetirildi.

Hadiselerin getdikce daha keskin karakter aldığı görünen Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçov fevralın 23-də Azərbaycan və Ermənistan zəhmətkeşlerinə və xalqına "müraciət" etdi. 1988-ci il fevralın 24-də Ağdam şəhəri yaxınlığında açıq şekilde iki nəfər azerbaycanının ermənilər tərəfindən öldürülməsi dövlət tərəfindən araşdırılmadı, başlanan bu prosesə göz yummuldu, milli toqquşmanın qarşısını al-

maq üçün əməli tədbirlər görülmədi. Cəzasız qalan ermənilər daha fitnekar hərəkətlərə əl atmağa başladılar. Ermenistanın Qafan rayonunda da bin azərbaycanlı qətlə yetirildi. Ermenistanın Qafan ve Masis (Azərbaycanlıların yaşadıqları digər rayonlarda bu iş daha erken başlamışdı) rayonlarında tarixən meskun olan on minlərlə azərbaycanlı yerlərindən vəhşicəsinə qovuldular. Moskvadan susqunluğunun və hadisələrə loyal münasibətini gören ermənilər Sumqayıt hadisələrini təşkil etdilər.

Sumqayıt hadisəsini əllərində bayraq eden ermənilər Azərbaycanda azərbaycanlılarla yaşamığın qeyri-mümkünlüyünü bütün ictimaiyyətə elecə də dünyaya yaymağa başladılar. Bununla belə hadisələrə yaxından bələd olan xarici jurnalistlər hadisələrin haradan və kimlər tərəfindən idarə olunduğunu gördürlər. Fransız jurnalisti Aryel Kurun Ağdam yaxınlığında və Sumqayıtda baş verən hadisələ haqqında yazmışdı: "Azərbaycanlılarla

ermenilər arasındaki gərginlik Moskova yaya imkan verir ki, buradakı mövqelərini həkim sıfəti ilə saxlaya bilsin. Özü də Qızımızı Ordu hissələrinin köməyi ilə. Bizim elimizdə sübut vardır ki, Sumqayıt hadisəsini törədən azərbaycanlılar deyil".

Sumqayıtda baş verən hadisələrin araşdırılması gösterdi ki, hadisələr xüsuslu ssenari əsasında heyata keçirilmişdi. Hadisənin istintaqı zamanı üzə çıxarılmış 96 cinayətkar arasında müxtəlif milletlərin nümayəndələri olsada, əsas təşkilatçılar ermənilər idi. Nyu-Yorkda buraxılan ve yaradıcıları rövindən biri Qriqoryants olan "Qlassnost" jurnalının nümayəndəsi və müxtəlif biri Andrey Şelkovun hadisələrin gərgin anında Sumqayıtda olması və bəyənənələrin ləntə alınması və beynəlxalq eñir kanallarında nümayiş ediriləməsi hadisələrin təşkil olunduğunu sübut edirdi.

Sumqayıt hadisələrini bahənə edə rək Ermənistən hökuməti azərbaycanlıları tarixi yaşayış yerləri olan İrevan, Dilican, Qafan, Mehri, Sevan və digər yerlərdən qovub çıxarımağa başladı. Martin 10-da İrevandan cənubda olan Mehmandar kəndinin 4 azərbaycanlı sakını öldürdü. Martin 25-de Ararat rayonunun Vedi, Şirazlı, Xalsa və Şidli azərbaycanlı kəndlərinin ehalisine ermənilərin hücumu nəticəsində bir nəfər öldürdü, onlarca adam yaralandı, 100-dək ev yandırıldı.

Sumqayıt hadisələri ilə əlaqədər
1988-ci il martın 17-də Azərbaycan

KP MK Bürosunda məsələ müzakirə olundu. Müzakirələrdə hadisələrin günahkarlarının adı çəkilməsə də, Sumqayıt Şəhər Partiya komitəsinin I katibi və daxili işler idarəsinin rəisi partiya sıralarından çıxarıldı. Bununla kifayətlənilmədi. Sumqayıt hadisələrindən keçən 10 ay ərzində 213 kommunist partiya məsuliyyətinə cəlb olundu, 130 rəhbər işçi partiya sıralarından azad olundu.

Ümumiyyətlə 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək azərbaycanlılar yaşayış 22 rayonda əhalisinin hamısı azərbaycanlı olan 170 və əhalisi azərbaycanlılar və ermənilərdə ibarət olan 94 kənd və ya qəsəbə boşaldılmış, nəticədə 300 minədək azərbaycanlı əhalisi Azerbaycana qovulmuşdur. Həmin vaxt 217 azərbaycanlı, o cümlədən 57 qadın, körpe və 18 uşaq qətlə yetirilmiş, 49 nəferi ermənilərin əlindən qaçarken dağlıarda dommuş, 41 nəfer döyülrək, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16 nəfər güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyerək infarktdan dünyasını dəyişmiş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılıraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. 1988-1989-cu illərdə Ermənistanda SSR-dən qovulan 191.175 nəfər soydaşımızın Azərbaycana pənah getirməsi Azərbaycanda içtimai-siyasi vəziyyəti kəskin-ləşdirdi.

Sumqayıt təxribatı Azərbaycan rəhbərliyini dəyişmək isteyən Moskva üçün behanə oldu. 1988-ci il mayın 21-də Əbdürəhman Vəzirov Azərbaycan KP MK-nin 1 katibi vəzifesinə getirildi. Xalq hesab etdi ki, rəhbər dəyişikliyi Azərbaycanı düşər olduğunu beladan xilas edəcək, taleyüklü məsələnin həllində xalqla birlikdə olacaqdır. Lakin Ə.Vəzirov xalqın etimadını doğrultmadı. Onun ana dilini yaxşı bilməməsi, Moskvanın göstərişlərini müttəcisinə yerinə yetirməsi, kadrların seçilib-yerləşdirilməsində yol verilən nöqsanlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin ve Ermenistan SSR-dən deportasiya olunan qacqınların problemlərinə bigənə münasibət, gələn qacqın axınına Dağlıq Qarabağda yerləşdirmək əvəzinə Qarabağın hüdudlarındanın kenarda, əsasən de Bakı, Sumqayıt və digər bölgələrdə yerləşdirilməsi xalqın ümidilarını puça çıxardı. Azərbaycanda SSR və Ermenistan SSR rəhbərlərinə qarşı hərəkatın genişlənməsinə səbəb olan hadisələrdən biri de, Topxana meşəsində sənaye obyektiinin tikintisi xəbəri oldu. 1988-ci ilin noyabrın 17-dən Bakıda, Lenin meydanında (indiki Azadlıq meydanında) xalq hərakatı başlandı.

nində) xalq hörcəti başladı. 1989-cu il iyunun 13-de başlayaraq DQMV-de azərbaycanlılar yaşayış məntəqələr blokadağı alındı. Sovet ordusu hissələrinin fəal köməyi ilə Xankəndində yaşayan 14 min azərbaycanlı qovuldular. Avqust ayının sonlarında azərbaycanlılar Cəmili, Həsənabad və Daşbulaq kəndlərinde terk etdilər. Azərbaycanın demokratik qüvvələri baş verən hadisələrə ciddi reaksiya verdilər.

(Davamı 4-cü səhifədə)

(Əvvəli 3-cü səhifədə)

1989-cu ilin noyabrında Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyan və elverişli coğrafi mövqədə yerləşən Çaykənd yolu ermənilər tərəfindən tutuldu. Çaykənd erməni quldurlarının cəbhəxanasına çevrildi. Yolun tutulması ilə onlarla Azərbaycan kəndi ilə gedis-geliş kesildi. Ən başlıcası isə, bu yol Murov dağından keçməklə Kəlbəcər gedirdi. Artıq tezliklə Ağdərə-Kəlbəcər yolu da ermənilər tərəfindən bağlanacaq və Kəlbəcər mühəsirə vəziyyətinə düşəcəkdi.

Baş verən hadisələr Sovet ordusu əsgərlərinin gözü qarşısında cərəyan edirdi. SSRİ Ali Soveti Rəyasət Heyəti guya vəziyyəti nizama salmaq, əslində isə Azərbaycanın suveren hüquqlarını kobud şəkildə pozaraq, DQMV-ni onun nəzarətindən çıxarmaq üçün 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in DQMV-nin xüsusi idarəciliq formasının tətbiqi haqqında" qərar qəbul etdi. A. Volskinin başçılığı ilə Muxtar Vilayət Xalq Deputatları Soveti, onun icraiyyə komitəsi hüququnda birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdare Komitesi (XİK) yaradıldı, bütün dövlət və ictimai orqanların səlahiyyətləri dayandırıldı.

Dağlıq Qarabağ üzrə Təşkilat Komitesine rehbərlik Azərbaycan KP MK-nin ikinci katibi V.Polyaniçkoya həvalə edildi. Komitə əslində Volskinin işini başqa formada davam etdirdi.

1989-cu ilin sonunda baş verən hadisələr - AXC-nin daxilində parçalanmanın üzə çıxmazı, Naxçıvan MSSR-də sərhəd boyundakı hərəkat hakimiyət bəhranının dərinleşdiriyini göstərirdi. 1989-cu ilin yaydan etibarən Moskvadan Bakıya əlavə qoşun hissələri göndərməsi üçün Azərbaycan KP MK-nin birinci katibi Əbürrəhman Vəzirovun, Nazirlər Soveti sədri Ayaz Mütəllibovun Moskva-yaya göndərdiyi teleqramda isə qeyri-qanuni birləşmələrin fırıldak edilməsi üçün əməliyyat keçiriləcəyi təqdirdə hərbi kontingentin orzaqla təmin edilməsi üçün imkanlar olduğu bildirildi. Bir sözlu, respublika rəhbərləri hərbi qüvvələrin ölkəyə gətirilməsi ilə xalqın milli müstəqillik arzularını susdurmaq isteyirdilər.

Dağlıq Qarabağ münaqişesinin yanmasına Azərbaycanı sonu görünməyən bələya düşər etsə də. Azərbaycanda milli şürur yenidən oyanmasına səbəb oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan kortəbi hərəkatın bir zamanda milli-azadlıq hərəkatına çevrildi. Respublikada hadisələrin məcrasından çıxması və hadisələr üzərində nəzarətin itirilməsi ilə razılaşmayan Mərkəz müxtəlif qoşun hissələrini

gər hərbiçilər güc tətbiq edilməsini zəruri saydılar.

Yanvarın 15-də Əbdürəhman Vəzirovun Moskvaya göndərdiyi teleqramda hərəkat liderlerindən bir qrupunun məsuliyyətə cəlb olunması tələb olundu. Azərbaycan SSR Nazirlər Soveti sədri Ayaz Mütəllibovun Moskva-yaya göndərdiyi teleqramda isə qeyri-qanuni birləşmələrin fırıldak edilməsi üçün əməliyyat keçiriləcəyi təqdirdə hərbi kontingentin orzaqla təmin edilməsi üçün imkanlar olduğu bildirildi. Bir sözlu, respublika rəhbərləri hərbi qüvvələrin ölkəyə gətirilməsi ilə xalqın milli müstəqillik arzularını susdurmaq isteyirdilər.

Demokratik qüvvələrə divan tutmaq vaxtı çatmışdı. Bunun üçün isə ilk növbədə fəvqələdə vəziyyət elan olunması vacib idi. 1989-cu ilin sonlarında bazı rayonlarda Xalq Cəbhəsinin hakimiyəti əla keçirməsi, Naxçıvanın İranla sərhədindəki tikanlı məftillərin söküfür atılması, xalq hərəkatının radikal qanadının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə almışı, 1990-ci il yanvarın 13-15-də Dövlət Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında "erməni talanları" törətməsi Moskvadan əlinə Azərbaycan xalqını cəzalandırmaq fürsəti verdi.

Azərbaycan KP MK-nin binası mühasirəyə alındı. Öz iş yerlərini başsız qoyaraq DTK-nin binasına çəkilen

Ə.X.Vəzirovun əvəzinə respublika rəhbərlik Y.Primakovun şəfahi göstərişi ile A.N.Mütəllibova təpsirildi. Yananmış hakimiyət boşluğunundan istifade edən ermənilər Azərbaycan torpaqlarını əla keçirmək füsrətin əldən vermədilər. Naxçıvan MSSR-in Kərki kəndi Ermənistana SSR-də yerləşən 7-ci sovet ordusu tərefindən işgal edildi və ermənilərə təhvıl verildi. Yanvarın 19-da Sədərək, Yuxarı Yayçı, Həvəş, Günnət və Batabata hücumları olundu. Nəhayət, 1990-ci ilin avvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Qanlı Yanvar qırğını törattdi. Kommunist diktatürəsi Çexoslovakiyaya, Macarıstanaya və Əfqanistana qarşı höyətə keçirdiyi hərbi müdaxiləni Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda təkrarlamadı. Çox inanılmazdı. Eyni vaxtda Azərbaycan qonşu Ermənistənin da təcavüzüne məruz qaldı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərini, sovet hərbi hissələrində xidmet edən erməniləri, hətta erməni karsantları da daxil etdi. "Şit" təşkilatının müstəqil hərbi ekspertlərinin hesabatından bildirildi ki, Bakıya yeridilmiş qoşun kontingentinin sayı 35 min nəfərə çatırdı, "döyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər və onlara bildirilmişdi ki, "...Bakıya rusları müdafiə etmək üçün getirilmişlər, yerli əhalilər onları vəhşicəsinə məhv edir, ekstremitətlər Salyan kazarmalarının ətrafinında dəklərən damlarında snayperlər yerdənləşdirilmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var, binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar". Bakıya yeridilən qoşun kontingenti qapalı düşərgələrde saxlanılırdı. Onlara əhali ilə ünsiyyətdə olmuşa imkan verilmirdi ki, xalqın əliyalın olmasından xəbərdar olsunlar. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, "islam fundamentalistləri", "panturkistlər" Azərbaycanda sovet hakimiyətini əla keçiriblər, ona görə də onları məhv etmək lazımdır. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məhərətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyətin zorakılıqla əla keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Həmin vaxt burada daxili qoşunlarının 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarınzonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. 1990-ci il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fəvqələdə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

(Davamı var)

**Mais ƏMRƏHOV,
AMEA-nın A.A.Bakıxanov
adına Tarix İnstitutunun şöbə
müdiri, tarix elmləri doktoru,
professor**

AZƏRBAYCAN MİLLİ-AZADLIQ HƏRƏKATI TARİXİNDE YENİ MƏRHƏLƏ

Moskva Dağlıq Qarabağda Xüsusi İdare Komitesi yaratmaqla işini bitmiş hesab etdi. Dağlıq Qarabağ üzrə Xüsusi İdare Komitesi və onun rəhbəri, Şuşa seckii dairəsindən SSRİ Xalq deputatları seçilmiş Arkadi Volski Moskva və İrəvanın mövqeyini müdafiə etdiyindən heç bir əməli tədbir görmürdü. Azərbaycan isə öz daxili imkanları səviyyəsində öz müdafiəsi qayğısına qalmış, gözləmə mövqeyi tuturdı. A. Volskinin mövqeyi Azərbaycanda xalq üçün aydın olsa da, hökü-mət dairələri qəti addım atmırı. Azərbaycan xalqı anlayırdı ki, A. Volski Moskvanın bütün planlarının istiqamətvericisidir. Bu səbəbdən de, Azərbaycanda İttifaq dövlətinə qarşı inamlıq güclənirdi. Müxalifət qüvvələri ittifaq dövlətindən ayrılmış tələbi ilə çıxış edirdilər. Moskva isə ikibaşlı oyun oynayır, Azərbaycana ermənilərin eli ilə dərs vermək üçün planlar hazırlayırdı. Hadisələrin məcrasından çıxdığı və ermənilərlə azərbaycanlılar arasında münaqişənin kasınlıqlaşması fonunda Xüsusi İdare Komitesinin fealiyyətsizlik nümayiş etdirənən nezərə alan SSRİ Ali Soveti 1989-cu ul noyabrın 28-də DQMV-de yaradılmış Xüsusi İdare Komitesini təqdim etdi və vilayətin idarəciliyi SSRİ Ali Soveti komissiyasının nəzarəti altında Azərbaycan SSR Təşkilat Komitesine təpsirildi.

Əslində belə bir qərar 1988-ci ildə olmalı idi ki, yaranan vəziyyətə müvafiq olaraq Azərbaycan müstəqil hərəkət edə bilsin. Artıq gec idi, erməni silahlı dəstələri yaradılmış və fealiyyət göstəridilər. Erməni silahlılarına qarşı münaqişə zonasında azərbaycanlılar tərkisələr edilmişdilər. Verilən qərar bir de ona görə gecikdirilmişdi ki, artıq Dağlıq Qarabağ mahiyyəti etibarət iqtisadi və siyasi cəhətdən Azərbaycandan ayrılmışdı. Burada hakimiyəti "Böyük Ermənistən" arzusu ilə yaşayınlar idare edirdilər. Milli münasibələr o dərəcədə gərginleşmişdi ki, iki xalq qarşı-qarşıya dayanmışdı.

Azərbaycanda cəmləşdirməyə başladı. 1990-ci il yanvarın əvvəllerində Moskvanın göstərişi ilə müxtəlif qoşun hissələri Bakıya getirildi. İştintaq müəyyən etmişdir ki, 1990-ci il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasolu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi.

Yanvarın 3-6-da Bakıda olan Moskvanın nümayəndələri Barannikov, Yudauskas, Bobkov və başqaları məxfi qaydada Gəncəyə gələrək SSRİ Müdafiə naziri Yarov tərəfindən orada qəbul edilərək xüsusi təyinatlılar adılar. "Tayfun" adlı əməliyyat planı hazırlanırdı. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbeli zabiti və generalların ərzəqə təminatı, nəqliyyatla, yanacaqla təmin edilmiş respublika büdcəsindən ödənilirdi.

Dekabrın 31-də saat 12:00-da Araz çayı boyu 137 km. Sovet-Iran sərhəddində həyəcanlar başladı. Sərhəd qurğuları dağıldı. 1990-ci il yanvarın 7-də SSRİ-Turkiyə sərhəddində həyəcanlar müşahidə olundu. Bilesuvər və Cələlabadda sərhəd qurğuları söküldü. 1990-ci il yanvarın 11-de Lənkəranda həkumət orqanlarının fealiyyəti dayanırdı. Ermənilər nəinki Dağlıq Qarabağda ərazisində, ondan kenarlarında da Azərbaycana qarşı təxribatları törədirdilər. Belə təxribatlarından biri 1990-ci ilin yanvar ayının 10-da Ağdam rayonunda baş verdi. Rayondakı avtovəzqəzal partladırdı.

1990-ci il yanvarın 13, 15, 16, 17 və 18-də Azərbaycan KP MK-nin büro iclaslarında respublikadakı vəziyyət müzakirə olundu. Müzakirələrdə Əbdürəhman Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyaniçko, Elmira Qafarovə, Vaqif Hüseynov və başqları, həmçinin Bakıda olan Yevgeni Primakov və di-

Sov.İKP MK katibi A.Girenkonun, İttifaq Sovetinin sədri Y.Primakovun iştirakı ilə Azərbaycan KP MK büro-sunun yanvarın 14-da keçirilən iclasında respublika fəvqələdə vəziyyətin elan olunması taklılı müzakirə edildi. Azərbaycan KP MK-nin I katibi Ə.Vəzirov iclasda çıxış edərək Azərbaycanda hakimiyət üçün təhlükə yarandığını bildirərək fəvqələdə vəziyyətə tərəfdar çıxdı. Bəzi büro üzvləri onun fikrinə qarşı çıxaraq fəvqələdə vəziyyətin Dağlıq Qarabağda tətbiqini irəli sürdürlər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətində olduğunu və Elmira Qafarovın Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında istirak etdiyini bilər. Bəzi büro üzvləri onun qarşısında tətbiqini irəli sürdülər. Fəvqələdə vəziyyətin tətbiqi ilə bağlı Moskva məlumat verildi. Fəvqələdə vəziyyətin tətbiqi qanuna Azərbaycan SSR Ali Sovetinin səlahiyyətind